



AZƏRBAYCAN VETERANI

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının orqanı

15 (88) 20 sentyabr 2017-ci il

İctimai-siyasi qəzet

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

Gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış edib.

İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunub. Təşkilatın

ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istifadə olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsəduyğun hesab edilib.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istifadə olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.

Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul olunub.

Müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzindədir

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirib.

Tədbirdə Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Ağamalyev çıxış edərək müəllifi olduğu layihə çərçivəsində görülən işlərdən danışdı. Qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafa paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və



şəhid ailələrini də əhatə edir. Hazırda şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bu təbəqədən olan şəxslərin mənzil almaq üçün lazımı sənədlərin toplanması və siyahıya düşmək qaydaları barədə maarifləndiril-

məsi məqsədlə xüsusi sayt yaradılıb. Saytda bunun üçün tələb olunan bütün sənədlərin siyahısı yerləşdirilib. Həmçinin yaradılmış “qaynar xətt”ə də müraciət etmək imkanı yaradılıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov

bildirib ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ildən gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur.

C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və Silahlı Qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır.

Digər çıxışlarda da bu istiqamətdə görülən işlərdən danışılıb, Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısının minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.

Международный конкурс фотографий

Секретариат Международного консультативного комитета организаций офицеров запаса и резерва проводит Международный конкурс фотографий членов МКК под девизом «Мир глазами военных вне службы. Красота спасет мир».

Просим для участия в конкурсе направить в Оргкомитет конкурса авторские оригинальные фотографии в электронном виде, отражающие мир глазами военных вне службы, фотомгновения, зафиксированные фотолюбителями членами Вашей организации по темам сюжетов, природа, люди, искусство. В конкурсе не участвуют фотографии военной тематики.

Сроки представления фотографий в Оргкомитет - до 15 октября 2017 г.

Количество фотографий одного автора —

до 10 штук.

Фотографии, участвующие в конкурсе, будут размещены на сайте МКК (www.iacro.ru).

25 октября 2017 года фотографии будут направлены во все организации, входящие в МКК для их оценок по 5 бальной системе.

Сроки направления в Секретариат МКК оценок фотографий - до 10 ноября 2017 г.

Победителями конкурса (1,2 и 3 места) станут авторы фотографий, получившие наибольшее число голосов по итогам оценок в организациях.

Итоги конкурса будут объявлены на сайте МКК 25 ноября 2017 г.

Победители конкурса награждаются Дипломами.

Контактное лицо: Анатолий Кумахов,



Генеральный секретарь Международного консультативного Комитета организаций офицеров запаса и резерва.

Секретариат МКК: 30, Улица Маршала

Прошлякова, Москва, 123458, Россия

E-mail: iacro@mail.ru www.iacro.ru

Mobile: +7 (926) 206-84-25

Tel: +7 (499) 550-00-87



Tofiq Yaqub oğlu Ağahüseynov

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkiddə anadan olub. Yeddi yaşında olanda ailəsi ilə birgə köçüblər. Orta məktəbi Bakıda bitirib. T.Ağahüseynov 1941-ci ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olur, leytenant rütbəsi alır və Bakıdan ayrılmalı olur.

Birinci Belorusiya cəbhəsində tağım komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbi olacağına yol açan faktorlardan idi. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.

Tofiq Ağahüseynov 1960-1964-cü illərdə Hövsanda yerləşən Hava Hücümündən Müdafiə alayına komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri

təyin edilir.

1972-ci ildə general-leytenant rütbəsinə yüksəlir və 1975-ci ildə Bakı Dairəsi Hava Hücümündən Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsinə alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücümündən Müdafiə Komandanı vəzifəsi həvalə edilir.

Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Ona 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Ulu öndər Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi.

Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyir. T.Ağahüseynov üç çağırışı



Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Tofiq Ağahüseynov 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin qərarı ilə Təşkilatın sədri vəzifəsinə təyin olunub.

Ağsu rayonunda veteranlar ictimai-mədəni həyatda fəal iştirak edirlər

Ağsu rayon Veteranlar Təşkilatının IX konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda rayon Veteran Təşkilatının sədri Cəmaləddin Zeynalovun məruzəsi dinlənilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəh-

bəhrəsini verir. Hər yerdə olduğu kimi, Ağsu rayonunda da yeni müəssisələr açılır, əhəlinin məşğulluğu artır, həyat səviyyəsi yüksəlir.

Qeyd olunub ki, veteranlar rayonun ictimai-mədəni həyatında fəal iştirak edir, gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə əlaqədar mütəmadi tədbirlər keçirir. Əlamətdar günlər, milli bayramlar, o cümlədən ulu öndər Heydər Əliyevin doğum günü, Milli Qurtuluş Günü, Novruz bayramı, Gənclər Günü, Qələbə Günü, Xocalı

qayğıdan söhbət açılarkən bildirilib ki, hər il 10-15 nəfər müalicə üçün Mərdəkana sana-

tiş komissiyasının tərkibi seçilərək təsdiq edilib.

Sonda təşkilatının sədri



toriya tipli xəstəxanaya göndərilir. Novruz bayramında veteranlar üçün bayram süfrəsi təşkil edilir, digər tədbirlər həyata keçirilir.

Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışdı.

Tədbirdə rayon veteranlar təşkilatının plenumunun və təf-

Cəmaləddin Zeynalova Respublika Veteranlar Təşkilatının təsis etdiyi "General Həzi Aslanov" yubiley medalı təqdim olunub.

Həmçinin rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Mirqubət Orucov veteranlara göstərilən diqqət və qayğıya görə "Veteran Həmrəyliyi" medalı, rayon veteranlar təşkilatının vətənpərvərlik tərbiyəsi üzrə daimi komissiyasının sədri Nurulla Nuruyev gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində fəallığına görə fəxri fərmanla təltif olunublar.



bərliyi ilə ölkəmizdə ardıcıl islahatlara əsaslanan sosial-iqtisadi inkişaf strategiyası bu gün

soyqırımını, Aprel döyüşləri və sair günlərlə bağlı yığıncaqlar, görüşlər təşkil olunur.

Veteranlara göstərilən



Varşavada Azərbaycan Xalq Cümhuriyyəti hərbi xadimlərinin abidəsinin açılışı olub

Polşa Respublikasında səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaş-



1919-cu ilin martından 1920-ci ilin fevralınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında mühüm xidmətlərindən ətraflı bəhs ediblər.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə bolşevik işğalından sonra Polşaya mühacirət etməsi, Mazovetski süvari briqadasının



ları, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Polşa parlamentinin deputatları, Milli Yaddaş İnstitutunun, veteranlar təşkilatının, Varşava şəhər administrasiyasının və ictimaiyyətin nümayəndələri, eləcə də diasporumuzun üzvləri iştirak ediblər.

Abidənin açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətlərindən danışaraq, bugünkü tədbirin rəmzi əhə-

miyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Sulkeviç) Aleksandroviç (Matsey Sulkeviç)

qərargah rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibində polkun komandiri kimi Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb.

Məktəblərdə yeni dərslərin ilinin ilk məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcıdır” mövzusunda həsr ediləcək

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərslərinin məşğələsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərslərinin məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusunda həsr olunacaq. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorlarına tapşırıb ki, 2017-2018-ci tədris ilində ilk dərslərinin məşğələsinin “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumtəhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin

şagirdlərin ifasında Azərbaycanın dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər. Bundan əlavə, həmin dərslərdə Aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsini təmin etsinlər, həmçinin ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə və



ilk dərslərdə Qarabağ müharibəsi iştirakçılarının və əmək veteranlarının, ədəbiyyat və incəsənət xadimlərinin, rayon (şəhər) təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələrinin, sabiq məzunların iştirakını, ilk dərslərin yerli KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.



Respublikada fəaliyyət göstərən rayon (şəhər) veteranlar təşkilatlarının fəaliyyətləri ürəkaçandır

Respublika Veteranlar Təşkilatının kollektivi Respublikada fəaliyyət göstərən rayon və şəhər veteranlar təşkilatlarının problemlərinin həll edilməsi və onların maddi texniki bazasının gücləndirilməsi məqsədi ilə lazımi tədbirlər həyata keçirir.

Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Adil Haqverdiyev və Təşkilatı analitik informasiya şöbəsinin baş mütəxəssisi Adil Babaşov 24 - 26 avqust tarixlərində Astara, Lerik, Lənkəran, Yardımlı, Masallı və Cəlilabad rayon veteranlar təşkilatlarına müvafiq köməkliklərin göstərilməsi məqsədi ilə həmin rayonlarda ezamiyyətdə olmuşdurlar.

Respublika Veteranlar Təşkilatlarının əməkdaşları Masallı rayonunda olarkən Məmmədəğa Şiriyev Təşkilatda apardığı işlər barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, rayon rəhbərliyi tərəfindən Təşkilatın maddi-texniki bazası gücləndirilmiş, veteranlar üçün hər bir şərait yaradılmışdır.

Həmçinin Masallı Rayon İcra Hakimiyyətində söhbət zamanı bildirildi ki, Məmmədəğa Şiriyevin rayon ictimaiyyəti ara-

sında dərin hörmətə malikdir, veteranlara daim diqqət və qayğı ilə yanaşır, məsuliyyətli işinin öhdəsindən məharətlə gəlməyi bacarır. Veteranlar arasında bacarıq və savadına görə böyük nüfuza malikdir.

Respublikamızın Prezidentinin apardığı siyasətin yerlərdə əhəliyə çatdırılması, lazımi izahat işləri məhz ona həvalə olunur və o bu işlərin öhdəsindən gəlir.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüş zamanı Rayon Veteranlar Təşkilatının iş otağının olmaması barəsində məlumat verildi. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısının Rayon Veteranlar Təşkilatına iş otağının və lazımi avadanlıq ayrılması barədə göstəriş verildi.

Astara rayonunda Respublika veteranlar Təşkilatının əməkdaşlarına bildirdilər ki, İcra Hakimiyyətinin başçısı

Qəzənfər Ağayevin təşəbbüs və təşkilatçılığı ilə Hamiş kəndində yaşayan BVM iştirakçısı 105 yaşlı Mircahangir Seyfullayev və 100 yaşlı Ağabəyli Dadaşov ilə görüşüb onların yubileylərini keçirmiş, maddi yardım göstərilmiş, qiymətli hədiyyələr bağış-

ordunun təminatında misilsiz xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyevin tapşırıqlarını ləyaqətlə yerinə yetirmişdir. Respublika Veteranlar Təşkilatının əməkdaşları veteranlara göstərdiyi diqqət və qayğıya görə İcra Hakimiyyətin



lanmışdır. Söhbət əsasında məlum oldu ki, İcra başçısı daim veteranlarla əlaqə saxlayır və müntəzəm olaraq onlarla görüşür, bütün tədbirlərə dəvət edir.

İcra başçı Q.Ağayev Naxçıvan Muxtar Respublikasında gedən döyüşlərdə polkovnik Adil Haqverdiyev ilə birlikdə sərhədlərin təyin edilməsinsə,

başçısına və kollektivinə təşəkkür və minnətdarlıq etdilər.

Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Əliheydər Əsədovla Respublika Veteranlar Təşkilatının əməkdaşları görüşüb rayonda veteranlar təşkilatının problemləri və qarşıda duran məsələlər ətrafında söhbətlər aparıldı.

Bəkir Xanlar oğlu Məmmədov

Bəkir Xanlar oğlu Məmmədov, 1920-ci ildə Ağdaş rayonunun Körpükənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1936-cı dərslərdə Göyçay Pedaqoji Texnikomuna daxil olmuş, 1940-cı ildə texnikomu bitirdikdən sonra Zərdab rayonunun Körpükənd kəndinə ibtidai sinif müəllimi kimi göndərilmişdir. 1941-ci ildə növbəti çağırışa əsasən hərbi xidmətə getmiş, 1941-1945-ci illər ərzində müxtəlif döyüş zonalarında iştirak etmişdir. Birinci döyüşə Belarus Respublikasının Qomel şəhərində düşmüş, Böyük Vətən müharibəsindən II qrup əlil kimi 1946-cı ildə tərxis edilmişdir.

“Berlin uğrunda qələbə”,



“Stalinqradda uğrunda qələbə”, “Belarusiyada uğrunda qələbə”, “Qvardiya medalları”, o cümlədən, Belarusiyanın azad olunmasına görə Belarusiya Prezidenti A.Lukaşenko tərəfindən təşəkkürnamə və medalla



təltif olunmuşdur.

Müharibədən qayıtdıqdan sonra 1946-cı ildə onu Zərdab rayonunun 10 illik məktəbində müəllim kimi çalışmışdır.

Bəkir Məmmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında daim nümünəvi fəaliyyəti ilə seçilirdi. Hər zaman müharibə xatirələrini gənclərlə bölüşür, onlara vətənpərvər olmağı aşılayardı. Vətəni insan üçün ən əziz nemət kimi qiymətləndirirdi.

Bəkir Məmmədov sentyabrın 6-da Bakı şəhərində vəfat etmişdir. Respublika Veteranlar Təşkilatının kollektivi və “Azərbaycan Veterani” qəzetinin redaksiyası Bəkir Məmmədovun yaxınlarına dərin hüznə baş sağlığı verir.

Allah rəhmət eləsin .

Sabirabad rayon Veteranlar Təşkilatının sədr müavini, Rayon Ağsaqqallar şurasının sədri Əmək veteranı Şərif Məmmədbəy oğlu Məmmədbəyov 10 sentyabr 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Ş. Məmmədbəyov 23 fevral 1932-ci ildə Qusar rayonunun Düztahir kəndində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fransız dili fakültəsini bitirib Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbində fransız dili müəllimi işləmişdir. 1960-cı ildə Sabirabad rayon Partiya komitəsində Siyasi Maarif Kabinetinin müdiri vəzifəsinə təyin olunmuşdur.

1965-1967-ci illərdə Sabirabad rayon partiya komitəsinin Təbliğat-Təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1971-1977-ci illərdə Sabirabad rayon partiya komitəsinin Təşkilat partiya işi şöbəsinin müdiri, Sabirabad rayon partiya komitəsinin katibi seçilmişdir. 1983-cü ildə Sabirabad şəhər XDS İcraiyyə Komitəsinin sədri, 1990-cı ildə Sabirabad rayon Sovetinin sədr müavini vəzifələrində işləmişdir. 1994-cü ildən 2011-ci ilədək Rayon Hidrometeorologiya mərkəzinin rəisi işləmişdir.

Şərif Məmmədbəyov sabirabad rayonun ictimai-siyasi həyatında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, veteranların sosial problemlərinin həllində fəal iştirak etmiş, rayon Veteranlar Təşkilatında və Ağsaqqallar şurasında rəhbər vəzifələrində işləmiş, dövlətin daxili və xarici siyasətini təbliğ etmişdir. O rayon əhalisinin dərin hörmətini qazanmışdır.

Şərif Məmmədbəyov əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf nişanı” ordeni, “Əməkə də fərqlənməyə görə” medalı və Azərbaycan Respublikasının “Tərəqqi medalı” ilə, çoxlu fəxri fərmanlarla təltif olunmuşdu.

Allah rəhmət eləsin.

*Sabirabad rayon İcra Hakimiyyəti,
Sabirabad rayon Veteranlar Təşkilatı,
Sabirabad rayon Ağsaqqallar şurası*



Yoxa çıxan 277 nömrəli qatar

Nasist Almaniyasının tarixində açılmayan sirlər çoxdur. Bu günə qədər də bir çox tarixçini Üçüncü Reyxin qızılları maraqlandırır.

Kırım konfransının qərarına əsasən, müttəfiq ordularının bütün nümayəndələri maddi kompensasiya haqqına sahib idilər. Amma sənəddə müharibə qənimətləri ilə bağlı davranış qaydaları qanunla tənzimlənmədiyi üçün sonradan bu qənimətlərin Almaniyaya qaytarılması ilə bağlı neqativ hadisələr yaşandı. Bu problem əsasən də rəsm əsəri, heykəltəraşlıq nümunələri, qiymətli daş-qaş məsələsində özünü büruzə verdi.

İddiaya görə, müharibə başa çatdıqdan sonra Almaniyanın var-dövləti əsasən Birləşmiş Ştatlara və İngiltərəyə aparılıb. Amma unutmayaq lazımdır ki, Sovetlər İttifaqına da kifayət qədər maddi və mədəni sərvət çatıb. Çünki Hitler Almaniyası müharibə zamanı işğal etdiyi ölkələri talamışdı və xəzinəsi dolu idi. "Əfsanə"yə əsasən, müharibə qənimətləri bu günə qədər də Rusiya muzeylərindəki gizli fondlarda saxlanılır.

Sovet vaqonlarındakı qənimətlər

Alman qızılını yığmaq üçün SSRİ-də xüsusi qənimət briqadaları yaradılmışdı. Briqada üzvləri azad edilmiş Almaniyalı gəzib-dolanaraq, ərzaq məhsullarından tutmuş, qiymətli daş-qaşa qədər hər şeyi Sovetlər İttifaqına aparırdılar. Üçüncü Reyxin ərazisindən Qızıl Ordu tərəfindən 50 min ədəd avtomobil, 60 min musiqi aləti, 180 min xalça, 500 min radioqəbuledici, 950 min mebel dəsti, 600 vaqon çini qab, 150 vaqon xəz dəri və parça Rusiyaya aparılıb. Aparılan qızıl, platin və gümüşün dəyərinin 1.38 milyard rubl olduğu hesablanıb. 24 vaqonluq muzey sərvəti isə SSRİ-yə göndərilib.

Yuxarıda da qeyd edildiyi kimi, Hitler Almaniyasının əsas sərvəti ABŞ və İngiltərəyə daşınıb. Hələ 1943-cü ildən müttəfiq dövlətlər üçüncü reyxin xəzinələrini axtarmaq üçün xüsusi təşkilat (MFAA) qurmuşdular. Təşkilatın köməkliyi ilə bir çox gizli anbar aşkar edilib, əldə edilən qızıl və digər qiymətli əşyalar əsasən ABŞ-a daşınıb. 1945-ci ilin aprelində Merkers şəhərinin Kayzerod şaxtasında 400 ədəd müxtəlif rəsm əsəri (əsərlər Berlin muzeylərinə məxsusdur), Reyxsbanka məxsus qızıl, əsir düşərgələrindən yığılmış qızıl və zinət əşyaları tapıldı.

Qızıl ev

1983-cü ilin yayında Avstriyanın Bad-Auszee şəhəri

yaxınlığındakı meşədə iki turist azır. Onlar meşəlikdə kiçik bir evə rast gəlirlər. Bu evin dam örtüyü, divarı və pəncərə çərçivələri qızıldan hazırlanmış. Meşədə tapılan evin dəyəri 100 milyon dollardan çoxdur. Avstriya prokurorluğunun bəyənətinə əsasən, 50-dən çox bu tip ev inşa edilib. 1945-ci ildə nasistlər qızılı adi tikinti materialı adı ilə ölkədən çıxarıblar!



Qızıl avtomobilin sürücüsü

Vyanalı tarix professoru Ernst Holdberqin fikrinə görə, bu, Bormanın dahi planının bir hissəsidir. Almaniyanın kapitulyasiyasına bir həftə qalmış Zalskammerqutda yerləşən zərgərlik emalatxanaları gecəgündüz işləyirdilər. Qızıldan nəinki ev, eyni zamanda tavalər, məişət əşyaları hazırlayırdılar. SS Ştandartenfüneri Fridrix Şvend qızıldan hazırlanmış avtomobillə əvvəlcə İspaniyaya, sonra isə Peruya qaçıb. Sonralar — müharibənin sonlarına doğru Şvend Avstriyadan hər gün bir ton təmiz qızıl çıxardığını danışaraq lovğalanırdı.

Tarixçi-araşdırmaçı Herhard Zauner xəritədə Zalskammerqut ətrafında yerləşən və nasistlərə aid olan gizli anbarları göstərib. Onun köməyi ilə 20 gizli anbar aşkar edilmişdir. Bu anbarlar əsasən dağlıq ərazilərdə inşa edilib. Bununla belə, qeyd etmək lazımdır ki, anbarların yarısı aldadıcı xarakter daşıyırdı və burada karton, torpaq və pambıqla dolu konteynerlər tapıldı.

Araşdırmaçı Hayns Melevski artıq 20 ildən çoxdur ki, üçüncü Reyxin qızıllarını axtarır. Onun fikrinə görə, nasistlərin xəzinəsi ətrafında kifayət qədər müəmma var. 1945-ci ilin yazında Reyxin iqtisadiyyatı çökdü. Büdcədəki pulu son qəpiyinə qədər yeni silahlanmaya xərclədilər. Amma bu, belə deyildi. Qızıl və brilliant Borman tərəfindən toxu-

nulmaz elan edilmişdi. Kifayət qədər vəsait vardı. Almanlar təkcə Belçika və Hollandiyada yarım milyard dollarlıq qızıl külçə ələ keçirmişdilər. Müasir qiymətlərlə bu, 30 dəfə çox pul deməkdir. Bundan başqa, Avstriya, Çexoslovakiya (104 ton), Danimarka, Fransa, Polşa dövlətlərinin də qızıl ehtiyatı nasistlərin ixtiyarına keçmişdi. Nəzərə alaq ki, işğal edilən ölkələrdə fəaliyyət göstərən yüzlərlə bank, minlərlə qızıl dükanı da bu siyahıya daxil idi. Əsir düşərgələrində əsirlərin ağzından çıxarılan qızıl dişləri də unutmayaq olmaz. Təkcə Osvensim düşərgəsindən 4 il ərzində

hələ də Hondurasda bankda saxlanılır) Skorseniye bu barədə sual verdi. Skorseni isə "1945-ci ilin aprelində Reyxin maliyyə naziri Funk mənə birlikdə qaçmaq təklif etdi. Funk artıq qızıl-ları hara yerləşdirəcəyini bilmədiyini etiraf etdi" cavabını verdi. Onun fikrincə, nasistlər sərvəti mafianın köməyi ilə Almaniyadan çıxarıblar. Amma bu versiya mənasızdır.

Tarixçi Gerhard Zaunerin fikrincə, əvvəlcə qızılları Zalskammerqutdakı SS korpusuna göndərmək istəyirdilər. Amma sonradan Borman fikrini dəyişdi. Qızılla dolu onlarla vaqon Bad-Auszee şəhərindən Yuqoslaviya ilə sərhəddə yerləşən Qras şəhərinə göndərildi. Mayın 9-da Almaniyaya təslim olaraq, ağ bayraq qaldırdı. Qızılları yepiskop Aloiz Xudalyuya tabe olan Kama diviziyasının (SS-in diviziyası) xorvat zabitləri himayəyə aldılar. Aloiz Neapolitan mafiyası kamorro ilə münasibətləri əvvəlcədən qaydaya salmışdı. Qras sakini, Avstriya kilsəsinin Vatikandakı təmsilçisi Xudalyu eyni zamanda Hitlerin fanatı idi.

Digər bir məlumata görə, nasistlər yanvarın 31-də sərvətlərini Berlindən Münhenə, sonra Zalsburqa, oradan da Bad-Auszeeyə apardılar. Mayın 7-də qatar cənuba, Qrasa doğru istiqamət aldı.

Yoxa çıxan 277 nömrəli qatar Gerhard Zaunerin fikrinə görə, Reyxsbankın zirzəmisindən çıxarılan qızıldan başqa, 1945-ci ilin fevralından Zalskammerquta işğal edilmiş şəhərlərdən əldən

Berlinə 800 kilo qızıl göndərilib!

Gizli yer

Bormanın planına əsasən, SS xüsusi təyinatlılarının rəisi Otto Skorseni çoxsaylı saxta gizli anbar inşa etdi. O, reyxin qızıllarının bir hissəsini Zalskammerqutda gizlətdi. Sərvətin çox hissəsi isə yoxa



çıxdı. Amma hara? 1945-ci il mayın 16-da Skorseni amerikalı patrullar tərəfindən Toplissee gölü ətrafında həbs edildi. Dindirilmə zamanı o, boş anbarların yerini nişan verdi. Üç il sonra isə Otto əsirlikdən qaçdı. Ölümündən bir müddət əvvəl Skorseni (1975-ci il) Madrid şəhərində sovet publisisti Yulian Semyonova müsahibə verərək, nasistlərin qızılı barədə müəyyən faktları açıqladı. Peruda üzərində svastika olan qızıl külçə görün Semyonov (bu külçələr

edilmiş sərvət də daşınıb. Bu siyahıya Mussolini və xorvat rejiminin lideri Pavleviçin ehtiyat qızılı, Belçika bankına aid iki qutu brilliant da daxildir. Bundan başqa, slovakyalı diktator Tisonun zümrüdləri də gölün sahilinə gətirilmişdi.

1944-cü il avqustun 10-da Adolf Hitlerin dəftərxana müdiri Martin Borman Strasburqda gizli iclas keçirib. İsveçrə maliyyəçiləri ilə söhbətdə Reyxin pulunun sərhəddən kənara çıxarılması barədə məsələ müzakirə edilib.



Bazəldə yerləşən BİS bankına səlahiyyət verildi. Borman bu bank vasitəsilə Argentina, Çili və Perudakı hesablara 10 milyard dollar pul köçürdü. Amma bank bu qədər qızıl və platini "əritmək" iqtidarında deyildi. 1945-ci

lindən çıxarılmış 120 ton qızıl (Mussolininin ehtiyat qızılı) ilə dolu vaqonun izi Bad-İşl stansiyasında itib. Bu qızılın 20 tonu 1983-cü ildə tərk edilmiş su quyusunda tapılıb.

Xorvatiya diktatorunun 100 ton

hazırlanmış, 12,5 kq çəkisi olan və üzərində "Deutsche Reichsbank" yazısı olan külçə tapılıb. 277 nömrəli qatardan aşkarlanan külçənin üzərində B425 nömrəsi olub.

1945-ci il avqustunda keçirilən Potsdam konfransında qəbul edilən qərara əsasən, Üçüncü Reyxin qızıl ehtiyatı Britaniya, ABŞ, Fransa və SSRİ arasında bölünməli idi.

İkinci cəbhə açıldıqdan sonra 1944-cü ilin iyununda müttəfiqlər bədi sərəvətləri xilas etmək üçün xüsusi təşkilat qurdular. Xüsusi xidmət orqanları nasistlərin əlindən ABŞ-a qaçmış emiqrantları, incəsənət xadimlərini, muzey işçilərini bu işə cəlb etməyə başladılar.

Amma bütün müharibələrdə olduğu kimi, bu məsələdə də ixtilaf yarandı. Məsələn,

də eyni məqsədə xidmət edən məntəqəni Selle şəhərində yaratdılar.

Təkcə Berlin muzeylərindən 9 min qutu muzey eksponatı çıxarıldı. Bu sərvət Elba çayından qərbdə gizlədilib.

"Bernterode" şaxtasından amerikalılar 250 rəsm əsəri, 48 xalça və 3 qutu daş-qaş apardılar.

Bu yaxınlarda İngiltərə Bankı vaxtilə alman nasistlərinə Çexoslovakiyadan əldə edilmiş qızılları "əritməkdə" yardımçı olduğunu etiraf etdi. Yayılan məlumata əsasən, 1939-cu ilin may-iyun aylarında bu qızıl Reyxsbank adından satılıb və pul ABŞ-a göndərilib.

Aşağı Sileziya Hitler Almaniyasına məxsus sərvətin gizlədildiyi yerlərdən biri sayılır. Yazıçı Günter Qrundmanın fikrincə, İkinci Dünya müharibəsi



il yanvarın 31-də Almaniya maliyyə naziri Valter Funk sərvəti təhlükəsiz yerə daşımaq məsələsini təklif etdi. 24 vaqonu olan 277 nömrəli qatar Berlini tərk etdi.

Müttəfiqlərin tapdıqları sənədlərdə yoxa çıxmış qatar barədə heç bir məlumat yoxdur.

Avstriyalı tarixçi Ernst Qoldberqin fikrincə, xəzinə ilk olaraq Bavariyanın Oberzalsberq əyalətinə göndərilib.

277 nömrəli, bəzən isə Funka qatarı adlandırılan qatar əvvəlcədən təyin edilmiş məkana getməyib.

Alman orduları Ukraynadan geri çəkildə SS ştandartenfüerri Yozef Spasil və Zyüd-Russland polis idarəsinin rəisi tərəfindən banklardan üç vaqon qızıl çıxarılib. Bu qızıl Altzee gölü ətrafında yoxa çıxıb.

Rumın kilsə qızılı ilə dolu bir vaqon Bad-Auszee stansiyasında qeyb olub.

SS tərəfindən İtaliyanın şima-

qızılı Qrasda (Avstriya ərazisi) yoxa çıxdı. Bu qızıldan sadəcə bir sikkə tapılıb.

Nasistlər yanvarın 31-də 277 nömrəli qatar da daxil olmaqla, bütün xəzinəni Berlindən çıxarıblar. Fevralda bu xəzinə artıq Münhendə idi. Sonra isə Zalsburq, Bad-Auszeeyə daşındı, mayın 7-8-də isə, cənuba, Qras şəhərinə aparıldı.

1950-ci illərdən Zalskammerqut göllərində üçüncü Reyxin qızılları axtarıldı. Topliszee və Qryünzee gölləri avantüristlərin daimi məkanına çevrildi. "Balıqçı koması" restoranının sahibi Albrect Syen yerli sakinlərin akvalanq kirayəsindən külli miqdarda pul qazandığını söylədi.

Qryünzee, Topliszee və Kammerzee göllərində nasistlər gizli anbarlarda qızıllarını gizlətmişdilər.

Tarixçi Gerhard Zauner 1974-cü ildə Qryünzee gölünün 70 metr dərinliyindən saf qızıldan



Helmstedt ətrafında yerləşən "Qrasleben" şaxtasına daxil olan ingilislər muzey eksponatları ilə dolu 6800 qutuya rast gəldilər. Amma qutuların böyük əksəriyyəti açılmışdı. Bir çox qiymətli əşya və Üçüncü Reyxin kino arxivi artıq amerikalılar tərəfindən ABŞ-a göndərilmişdi.

Amerikalılar tərəfindən Visbaden şəhərində qiymətli əşyaları toplamaq üçün xüsusi məntəqə təşkil olunmuşdu. İngilislər

zamanı Sileziyada 80-ə yaxın gizli yer inşa edilib. SS zabidləri buraya üzərində Reyxsbankın qartalı həkk edilmiş külli miqdarda qızıl külçə daşınıb.

Qısacası, Üçüncü Reyxin xəzinəsi bu günə qədər də tapılmayıb. Bu barədə müxtəlif əfsanələr və şayiələr dolaşır. Yəqin ki, nə vaxtsa tədqiqatçılar tərəfindən Hitlerin xəzinəsi də tapılacaq.

Hikmət Həsənov

Hitlerin "kütləvi qırğın silahı" satıldı

Arxasında Hitlerin adı və Nasist Partiyasının simvolu qeyd olunan telefon üçün hərrac 100 min dollardan başlayıb

İkinci Dünya müharibəsinin səbəbkarı olaraq bilinən Almaniyanın faşist lideri Adolf Hitlerin telefonunun hərraca çıxarılmışdı. Artıq telefon satılıb - 243 min dollara.

ABŞ-ın Merilənd əyalətində hərraca çıxarılan qırmızı rəngli tarixi telefonu, adının açıqlanmasını istəməyən bir nəfər alıb. Arxasında Hitlerin adı və Nasist Partiyasının simvolu qeyd olunan telefon üçün hərrac 100 min dollardan başlayıb.

Qeyd edək ki, telefon 1945-ci ildə Hitlerin intihar etməsindən sonra sovet əsgərləri tərəfindən yeraltı sığınacaqda tapılmışdı. Həmin telefon "kütləvi qırğın silahı" olaraq xarakterizə edilir və Hitlerin bu telefonla verdiyi əmrlərin müharibə zamanı bir çox insanın həyatına son qoyduğu diqqətə çatdırılır.



72 il əvvəl batmış ABŞ hərbi gəmisinin qalıqları tapılı



İkinci Dünya müharibəsi dövründə batırılmış ABŞ-ın Indianapolis döyüş gəmisinin qalıqları 72 ildən sonra Sakit okeanda tapılıb.

ABŞ hərbi gəmisini 1945-ci il iyulun 30-da Filippin dənizində, Guam və Leyte adaları arasında, Yaponiya sualtı qayıqı tərəfindən vurulub batırılmışdı.

Gəminin qalıqları Sakit okeanın dibində 5.5 km dərinlikdə aşkar olunub.

Indianapolis gəmisini gizli əməliyyat çərçivəsində ABŞ hərbi bazasına atom bombası komponentləri və zənginləşdirilmiş uranı çatdırdıqdan sonra, geri dönmək vurulmuşdu.

Tinian adasında yerləşən ABŞ hərbi bazasına Indianapolis-in çatdırdığı komponentlərdən yığılmış atom bombası 1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima şəhərinə atılmışdı.

Vurulduğu zaman gəmidə 1196 nəfər heyət üzvü olub.

Gəmi sürətlə batdığından heyət üzvlərindən yalnız 316 nəfəri xilas oluna bilib.

Bu, ABŞ Donanması tarixində ölənlərin sayına görə ən böyük itki hesab olunur.

Indianapolis gəmisinin axtarışı üzrə yaradılmış qrupa Microsoft şirkətinin həmtəsisçisi Paul Allen başçılıq edib.





Патриотизм — основа безопасности страны

«Если нет чувства патриотизма, то человек лишен духовности»

Гейдар Алиев

«Тот, кто не любит свою страну, ничего любить не может»

Джордж Байрон

Патриотизм — это проявления любви к родному краю, языку, духовным ценностям, сформировавшим человека. Можно согласиться с известным американским политиком Эдлаем Стивенсоном, что патриотизм — это не взрыв эмоций, а спокойная и прочная преданность, длящаяся на протяжении всей жизни человека. Эти качества человека не имеют пространственно-временных измерений, не притупляются с возрастом, не зависят от того, где он оказывается волею судеб. Сердце патриота отдано Родине, он всегда живет думами о ней.

Глубинные патриотические чувства созвучны архетипам культуры, передаются из поколения в поколение, отражают особенности национального сознания, пронизывают творения писателей и поэтов, композиторов и художников.

В литературе и искусстве есть блестящие образцы выражения патриотических чувств. Разве можно представить русский патриотизм без поэзии Сергея Есенина! В 20-е годы, будучи в Баку, восхищаясь Востоком, он писал: «Как бы ни был красив Шираз, он не лучше рязанских раздолей». И считал себя обязанным: «Воспевать всем существом... Шестую часть земли с названьем кратким Русь».

Вся азербайджанская поэзия пронизана чувством патриотизма. Это выражается и в отношении как к духовному наследию, так и к чарующей природе родного края.

Казалось бы, тар — музыкальный инструмент, но он один из символов азербайджанской духовности, сколько замечательных строк посвящены ему. Читаем в «Искендернаме» великого Низами Гянджеви:

«Певец, хотя б одну лишь ночь еще сыграй на таре.

И принеси мне избавление от мук,
что жизнь мне дарит».

Каждый азербайджанец знает стихи Микаила Мушфига — «Оху тар», написанный в 30-е годы прошлого века, когда вершители государственной идеологии, следуя духу «пролеткульта», предлагали запретить тар, как отголосок буржуазной культуры. А Мушфиг, невзирая на это, писал:

«Спой тар мне, спой, о славный, дорогой,..

Твоею музыкой залью словно водой,
Огнем пылающую душу, мой родной!..»

Публикация этого стихотворения была проявлением настоящего патриотизма и мужества. Поэт представил мелодию тара как голос народа, переживший и радость, и горе в своей истории. Мушфиг не хотел понимать тех, кому были чужды национальные традиции. В период сталинских репрессий за это он поплатился жизнью.

Поразительной патриотичностью отличается чрезвычайно емкое стихотворение великого Самеда Вургуну — «Азербайджан», ставшее, по существу, народным гимном страны:

«Можно ль душу из сердца украсть? — Никогда!

Ты — дыханье мое, ты — мой хлеб и вода!

Предо мной распахнулись твои города.

Весь я твой. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!..»

И сейчас поэты Азербайджана выступают с яркими патриотическими стихами. Так, Нармина Мамедбеги в стихотворении «Прости, Шуша!» в поэтической форме прекрасно выразила чаяния всех шушинцев.

«Прости, Шуша!

О, Родина моя!

С тоской я вспоминаю твои горы,

Струится кровь из сердца у меня,

Мечтой живу обнять твои просторы».

Вряд ли кто останется равнодушным, читая искренние стихи Лейлы Алиевой «Боль — это Ходжалы»:

«Ты знаешь, что такое боль?

Не та, когда ударившись, воскликнешь: «Ой!»

Не та, когда предаст любимый,

Не та, когда толкнут несправедливо.

Боль — это Ходжалы,

Это разорванные в клочья судьбы,

Это бегство среди ночи,

Это лишенные домов (тепла, надежды) люди,

Это разлука, не надыхавшись крошкой,

Это страдания, потеря веры, безудержные слезы,

Это незаслуженная казнь под бомбежкой,

Это непоправимое горе, бесконечная скорбь нашего народа,

Это леденящие души, неоправданные убийства 92 годак»

Патриотические установки отражаются в социализации индивида, формировании личности, ее человеческих качествах.

В этом отношении всемерное поддержание патриотических ценностей, их развитие является важнейшим условием сохранения национальной культуры, ее неповторимости. Это становится особенно актуальным в наше время, когда процессы глобализации затрагивают и, порой, смещают вековые национальные традиции, создавая прецедент манкуртизма, появления людей, не знающих свою историю, «плавающих» в океане массовой культуры.

Патриотизм — оборотная сторона исторической памяти народа. Если удастся теми или иными средствами целенаправленно затушевать эту память, то можно как угодно переписать историю, манипулировать общественным сознанием, формировать поколения, которые смиряются с искаженными геополитическими трансформациями.

Непосредственная связь патриотизма с безопасностью страны сделала его объектом пристального внимания и идеологической борьбы. В этой связи неизменно следует учесть возможную внешнюю диверсию против устоявшихся канонів азербайджанского патриотизма. Подмывание основ патриотизма — опасная, изощренная работа, разрушающая со временем основы государства. Часто это делается руками недовольных властью внутренних врагов, так называемой «пятой колонны». Обычно это политические группировки, противодействующие национальным интересам, политике государства.

История изобилует примерами разрушительной деятельности «пятой колонны». Достаточно напомнить уничтожение Советского Союза. Идеологи перестройки начали именно с дискредитации советского патриотизма, вели систематическую уничтожительную идеологическую работу по



отношению ко всему святому, чем гордились советские люди.

Не случайно армянские захватчики сейчас пытаются сочетать военную агрессию, аннексию исконных азербайджанских земель с присвоением наших нематериальных ценностей или превратной трактовкой их исторического смысла. Разумеется, мы не склонны отрицать армянскую культуру, но, считая себя «древней нацией», армяне без угрызания совести, вопреки хорошо известным историческим фактам, представляют аборигенами Закавказья и приписывают себе как материальные, так и нематериальные культурные памятники региона.

О переселении армян во времена Российской империи с нынешних территорий Ирана, Сирии и Турции в Закавказье, и прежде всего на земли азербайджанских ханств, хорошо известно, об этом есть многочисленные исторические свидетельства. Достаточно упомянуть, например, письма Александра Грибоедова, которые он писал будучи послом России в Персии Николаю I и другим высокопоставленным российским чиновникам. Эти письма, по существу, — своеобразный отчет о переселении десятков тысяч армянских семей на территории Ереванского и Карабахского ханств. Одним из непредвиденных последствий этой управляемой царской Россией миграции стало не только постепенное вытеснение местного населения, но и уничтожение или присвоение его культурного наследия.

Экспансия России на юг предполагала создание «христианских форпостов» в мусульманской среде путем заселения новых присоединенных земель армянами. Эта идея впервые была выдвинута Петром I. В своем известном Указе от 2 марта 1711 г. он писал: «армян как возможно приласкать и облегчить в чем пристойно, дабы тем подать охоту для большего их приезда». И сейчас политики России, по существу, опираются на этот Указ, считая Армению «подлинным стратегическим партнером».

Однако этот «стратегический партнер» первоначально внес диссонанс в устоявшуюся веками межэтническую жизнь Закавказья, в дальнейшем Северного Кавказа. Ныне «армянская метастаза» охватила южные края России. Оставляя в стороне многочисленные армянские ухищрения и блуждания, приведу слова выдающегося русского исследователя конца XIX — начала XX века Василия Величко о попытках присвоения армянами нематериальных ценностей Грузии.



Вот что он писал: «Армяне стирают и уничтожают следы грузин в принадлежащих грузинам храмах и монастырях, соскабливают или стирают грузинские надписи на камне, вынимают сами камни из строения и заменяют надписи на них армянскими».

Выдающийся азербайджанский ученый, академик Зия Буниятов в своих многочисленных трудах показал, что такую же беспрецедентную диверсионную работу армяне систематически проводили и на территории Азербайджана по отношению к древним албанским памятникам, чтобы потом доказать их армянское происхождение.

В конце XIX века известный грузинский писатель и мыслитель Илья Чавчавадзе пророчески предупреждал власти России: «Ваше превосходительство, не разрешайте поселение армян на центральных русских землях. Они из такого племени, что, прожив несколько десятков лет, начнут кричать на весь мир, что это «земля наших отцов и прадедов». Такова историческая реальность, и она свидетельствует о неразрывности духовных, нематериальных ценностей культуры с безопасностью народа, его государственностью.

Без преувеличения можно сказать, что нынешнее коварство армян в духовной сфере направлено против устоев нашей культуры, против основ азербайджанского патриотизма. В ЮНЕСКО по этому поводу нередко разгорается нешуточная борьба с любителями представить Армению единственной «кладью нематериальных ценностей Закавказья». Надо отдать должное деятелям азербайджанской и грузинской культуры, представителям Азербайджана и Грузии в ЮНЕСКО, они дают достойный отпор этим поползновениям.

Президент и правительство Азербайджана, институты гражданского общества республики неустанно ведут масштабную работу по поддержанию патриотизма, продуманному отражению патриотических идей в системе воспитания, образования, информационной политике, в различных сферах общественного сознания. Как подчеркивает Президент Азербайджана Ильхам Алиев, «азербайджанское общество — это патриотическое общество... мораль, патриотизм, достоинство и национальная гордость являются национальными ценностями Азербайджана и мы будем защищать их».

Работа по поддержанию и формированию патриотизма в Азербайджане неизмен-

но учитывает многонациональность и многоконфессиональность республики. В методологическом отношении такая работа базируется на концепциях азербайджанста, обоснованного национальным лидером Гейдаром Алиевым, толерантности, свободы вероисповедания и мультикультурализма.

В Азербайджане прекрасно осознают ценность разнообразия культур, важность и приоритетность его сохранения. Республика сейчас относится к числу немногих государств, где мультикультурализм приобрел статус государственной политики. Это не только гуманная, но и очень мудрая политика. Она, во-первых, предотвращая истоки сепаратизма, национальной розни, укрепляет безопасность страны; во-вторых, интегрируя духовный, интеллектуальный потенциал представителей различных культур, нацеливает население на созидание, на решение актуальных социально-экономических проблем, отвечающих интересам всего общества.

Доминирование единых патриотических ценностей в условиях многонационального Азербайджана обусловлено взаимосвязанной историей проживающих здесь испокон веков народов. Опыт Азербайджана свидетельствует истинный патриотизм не разъединяет, а объединяет народы. И мультикультурализм в Азербайджане является естественным отражением единого патриотического общества.

На переднем крае патриотического воспитания находятся наши ветераны, целенаправленность и планомерность их деятельности обеспечивает Республиканский совет ветеранов.

Ветераны — золотой фонд любого государства, его основа, формирующая духовный климат, нравственные ориентиры для новых поколений. Их исторический опыт, апробированные в терниях жизни ценности, мировоззренческие установки становятся мерилем политической, экономической деятельности, культурного развития. Без преемственности поколений невозможна целостность страны, сохранение традиций, национальной культуры.

Наш Совет ветеранов систематически проводит совещания в образовательных учреждениях самого различного уровня, организациях, предприятиях, посвященные вопросам патриотического воспитания, формирования личности в условиях глобализации. В своей деятельности мы используем разнообразные формы воспитательной работы.

Плодотворные результаты дают проводимые нами героико-патриотические конкурсы на лучшие сочинения, рисунки и исполнение песен военных и послевоенных лет под девизом: «Герои войны с фашизмом»; «Самоотверженный труд народа в тылу»; «Вклад Азербайджана в победу советского народа над фашизмом». Победители награждаются ценными подарками и Почетными грамотами. Хорошо поставлена в нашей организации печатная пропаганда. Издаётся своя газета, выходит журнал. За последние несколько лет издано более 50 книг и сборников о Великой Отечественной войне.

Наши ветераны периодически выезжают на передовые позиции карабахского фронта, выступают перед солдатами и командирами, организуют концерты ведущих артистов, распространяют книги, брошюры, газеты. Обсуждают насущные социальные, политические вопросы, возможные пути разрешения карабахского конфликта.

Ветеранская организация Азербайджана поддерживает активные связи с русской, украинской, белорусской общинами республики. Мы сотрудничаем также с посольствами стран СНГ. Тесные связи установились с посольством России. Российское посольство неизменно поддерживает ветеранов Великой Отечественной войны, выделяет им путевки в санатории, приглашает ветеранов на праздничные приемы и другие мероприятия. За последние годы особенно укрепилась связь с Патриархом Бакинским и Прикаспийским, что приносит свои положительные плоды.

Патриотическое воспитание в Азербайджане неизменно ведется в противовес процветающему сейчас в некоторых странах фашизму. Мы не можем оставаться равнодушными к человеконенавистническим, расистским идеологиям. В октябре на базе нашего Совета ветеранов, учитывая принципиальную антифашистскую позицию в республике, решением Международного союза «Содружество общественных организаций ветеранов независимых государств» пройдет масштабная международная конференция, посвященная данному вопросу. Представители десятков стран соберутся в Баку, чтобы подумать: почему происходит рецидив фашизма и как пресечь это страшное зло.

Джалил Халилов,
заместитель председателя Организации ветеранов Азербайджанской Республики, полковник запаса, доктор философии по политическим наукам, доцент

Allah rəhmət eləsin

Suraxanı Rayon Veteranlar Təşkilatının kollektivi
Qurban Sultanəli oğlu Bayramovun
vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Astara Rayon Veteranlar Təşkilatının kollektivi 101 yaşlı veteran
Ağabəy Dadaşovun
vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

“Azərbaycan Veterani” qəzetinin elektron ünvanına (az.veteran@mail.ru) məqalələrinizi göndərməklə bizimlə əməkdaşlıq edə bilərsiniz. Qeyd edək ki, “Azərbaycan Veterani” qəzetində dərc olunan məqalələrdəki faktlara və məlumatlara görə müəllif məsuliyyət daşıyır. Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Əziz oxucular, “Azərbaycan Veterani” qəzeti üçün abunə yazıla bilərsiniz!

Qəzetimizə abunə olmaq üçün:
Hesab nömrəsi AZ33IBAZ38090019442437115209
6 aylıq abunə haqqı - 7.5 AZN
1 illik abunə haqqı - 15 AZN

Qeyd: Əziz və hörmətli oxucular, “Azərbaycan Veterani” qəzetinə abunə olmaq üçün “Azərmətbuatyayımı” ASC şöbəsinə, poçtlara, Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına və Təşkilatın rayon şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları: (012) 440- 21-08 (012) 497- 63-58 (111)

Baş redaktor
Ülvi İBRAHİMLİ

Qəzet Ədliyyə
Nazirliyində
qeydiyyatda alınıb.
Təsisçi: Azərbaycan
Respublikası
Veteranlar
Təşkilatının Rəyasət
Heyəti

“Azərbaycan
Veterani” qəzeti.
VÖEN:
1701285981
verilmə tarixi -
23.11.2011

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Kaveroçkin küçəsi, 34
Əlaqə telefonu: 012 440-21-08
e-mail: az.veteran@mail.ru
Dövlət qeydiyyat nömrəsi - 3486
Dövlət qeydiyyat tarixi -
19.10.2011

Qəzet ayda iki dəfə “Azərbaycan Veterani”
qəzetinin bilgisayar mərkəzində yığılır,
səhifələrin və “Veteran Nəşriyyatı”
mətbəəsində nəşr olunur.

Qiyməti 60 qəpik
Tiraj: 1250